

Cox-cox illər önce, hələ musiqi məktəbinin şagirdi ikən Mədəniyyət Televiziyasının ekranında Bakının səh-nələrindən birində bir pianoçu çıxış edirdi. Nə kim olduğu, nə də ifa etdiyi yadımdır. Düşüncəmə hakk olunanlar ifaçının pianoda qarışq, anlaşılmaz səslər çıxardığı, daha sonra nələrsə müzىldayaraq izlədiyi not vərəqlərini yerə səpməsi və pianonun "isləksiz" hissələrini tappıldatması idi. Mən... hələ çox kiçik... və təhsilini klassik Avropa musiqi ənənələrində almış qızçıga-zə gördükərim (həm də duyduqları) bir qorxu filmindəki dəhşətli səhnə tək təsir etmişdi. Hələ notları yerə səpmək nə deməkdir?! (biz - o vaxtkı şagirdlər arasında, bətil inanc vardi - not vərəqinin yerə düşməsi uğursuzluq əlaməti idi) O dərəcədə "şiddətli" idi ki gördükərim, zəng edib piano müəllimimdən belə mədəd umar kimi sormuşdum bu nədir deyə...

...illər sonra Bakı Musiqi Akademiyasının divarları arasında bir ifadə xəyal kimi, ağızdan ağıza uğurdu - postmodern musiqi. Bu musiqi nümayəndələrinin adlarını duymağa başladığımız sıra bir isim vardi - Rəhile Həsənova. Ha! O zaman tapmışdım illər önce axtardığım cavabı. Uşaq gözlerimin gördüyü, körpe quşalarımın duydugu o musiqinin postmodern senət, müəllifi-nin də Rəhile Həsənova olduğuna (nədən bele düşündüm, bilmirəm) sadəlövhə qərar verdim. Qərarımı verdim və unutdum...

...təbu yaxınlarda, 10 avqust tarixində bəstəkarlıq məktəbimizin görkəmli siması - Rəhile Həsənovanın ölüm xəberini alana qədər. Bu xəbərlə birgə nedən yuxarıda yazdığını qarşılıqlı hadisə düşdü yadına. Ara bir tərəddüb də etdim: dinlediyim o musiqi həqiqətənmi Rəhile xanının idi? Deyəsen yox...

\*\*\*

10 noyabr 1951-ci il doğumlu Rəhile Həsənova rəngli heyat yaşamışdır deyə biler. Telebe iken Xəyyam Mirzəzadə kimi önemli bəstəkarın dərs almış və, əlbəttə, heyatının şansı adlandıra bilecəyim böyük bəstəkar, müəllim Qara Qarayevin sinfinde təhsilini davam etmişdir. Qara müəllimin heyatında oynadığı roldan, önməndən döldölu dənmiş Rəhile xanım verdiyi hər müşahidəbədə, ona kitablarından birini "Ses cismələrinin dünyası"nın hesr edir, önsöz əvzine dünyasını dəyişmiş müəllimine "saçlarına qar düşmüş payız

# Heyif

Musiqiyə yanaşması da özünəməxsusdur Rəhile xanımın. Həm yaradıcılığında, həm də yazdığı məqalələrdə hər zaman səsi önə çıxarıb bəstəkar. Səsin bir fiziki varlıq kimi mövcudluğu, incəlikləri daha çox maraqlandırır, elmi işlərini də bu mövzulara həsr edir: "Prostranstvo zvuka" ("Səsin fəzası"), "Səs cismələrinin dünyası" və s.

şağında" (ifade R.Həsənovaya aiddir) təsirli ve səmimi "Zəmanlılar yarib keçən məktub" yazır. Məktubu oxuyarken bu ağ bənziz, zil qara sağlı, ala gözlü xanımın görünüşü tek qeyri-adı düşüncəsini, fikirlərini anılayır, öz dünyasının olduğunu hiss edirən.

Onun dünyasının bariz nümunəsi isə musiqisidir: ekstra-qand Üçüncü Simfoniya, "Dəniz", "Spring petals", "New baroque fuge and postlude" silsiləsi, "Cheshme", "Dervish", "Alla meykhanə" və s. Əsərlərinin adlarında olduğu kimi musiqisindən arası-sıra milli intonasionlar özünün təbiri ilə desək bir qıçılcm kimi anidən peyda olub yox olur. Bəlkə də

bunlar 2009-cu ilde ABŞ-a köçməklə tərk etdiyi vətənəne duyduğu özlərin işarələri, bəlkə də yad mədəniyyətin içində tamamen həll olmaqdan qor-xan genetik kodun үşyandır...

Musiqiyə yanaşması da özünəməxsusdur Rəhile xanımın. Həm yaradıcılığında, həm də yazdığı məqalələrdə hər zaman səsi önə çıxarıb bəstəkar. Səsin bir fiziki varlıq kimi mövcudluğu, incəlikləri daha çox maraqlandırır, elmi işlərini də bu mövzulara həsr edir: "Prostranstvo zvuka" ("Səsin fəzası"), "Ses cismələrinin dünyası" və s.

Yaradıcılığının bədii tərəfində isə daha çox mistika, ayin, ritual ideyaları üstünlük

teşkil edir, simvolika ilə maraqlanır. Müsahibələrindən birində isə bu mövzuda özünü belə ifadə edir: "Mənim fantaziyam mənə imkan verir ki, qədim sivilizasiyalara baş vurum, orada onları təsəvvürümde canlandırıb. Deqiq olmaya bilərim, lakin mülahizə edərək onları hiss edə bilərim."

Bəstəkarın pedaqoji fəaliyyəti də intensiv olmuşdur. 1997-2009-cu illər ərzində Ü-Hacıbeyli adına Bakı Musiqi Akademiyasının müəllim kimi işləmiş, 2009-cu ildə isə fəaliyyətini ABŞ-də davam etdirmişdir. Vətəni tərk etmək qərarını anlaşılmamaqla, qəbul edilməklə əlaqələndirən bəstəkar, ara-sıra musiqi cəmiyyətimizi, musiqi təhsilinizi təqnid etməkdən də cəkinməyib. Buna baxmayaraq, gənclərdən hər zaman ümidi dənmiş, bəstəkarlıq məktəbimiz məzə onların sayesində dirçələcəyini vurğulayır.

Qeyd edim ki, R.Həsənova "Donne in musica", "Milleniuma requiem" kimi beynəlxalq festivalarda iştirak etmiş, ölkə-

mizdə baş tutan "Uzü zirvəy: "25 il Qarayevsiz", "II Müə Bakı Musiqi Günleri" kimi fes vallarda, ABŞ, Almaniya, Fransa, Yaponiya və s. ölkələrdə əsərləri səslənmişdir.

Bu cür deyərli bəstəkar elm adamının ölkəmizin tədurlarından kənar olması birimizi düşündürməlidir. Təsəsif ki, bir çox sahəde oldu kimi, musiqi sahəsində də is dadlı, çalışqan, yüksək ene yaradıcı insanları dişləməcə ötekiləşdirməyə davam edir Rəhile xanının nümunəsi tən nü göstəricisidir. Dəyərli nəsiqşünasımız Leyla Abdul yevanın bu yaxınlarda paylaşıdığı yazida qeyd etdiyi ki, biz bir-birimizin fikirlərinə qatılmaya, yanaşma fərqliliyimizə görə bir-birimizi qəbul etməyə bilerik, lakin önemli şəxsiyyətlərimizə dəyər verməyə və onlara sahib çıxmaga borcluyuq.

Bəstəkar 10 avqust 2024-cü il tarixində ABŞ-in Baltimor şəhərində dünyasını dəyişib. Allah rəhmət eləsin...

**Leyla Həmid Əhməd Xan**

